

1. Bunlardan hansı öz biznesinə başlamazdan öncə görülən analitik işlərdən biri deyil?

- a) Fəaliyyətin əsas istiqamətini seçmək
- b) Kommersiya imkanlarının həcmi müəyyənləşdirmək
- c) Maliyyə imkanlarını qiymətləndirmək
- d) Peşəkar icraçı kollektiv formalaşdırmaq
- e) **düzgün cavab yoxdur**

2. Aşağıdakılardan hansı uğurlu sahibkarın xarakterik əlamətlərindən biridir?

- a) İşin faydalılığını qiymətləndirməyi bacarmaq
- b) əmtəə və xidmət istehsalına hazır olmaq
- c) son nəticəyə yönəlmək
- d) ixtiraçı və fəal olmaq
- e) **Bütün cavablar doğrudur**

3. Aşağıdakılardan hansı uğurlu sahibkarın xarakterik əlamətlərindən biri deyil?

- a) **Fəaliyyətin istiqamətini düzgün müəyyənləşdirmək**
- b) İşin faydalılığını qiymətləndirməyi bacarmaq
- c) əmtəə və xidmət istehsalına hazır olmaq
- d) son nəticəyə yönəlmək
- e) ixtiraçı və fəal olmaq

4. Aşağıdakılardan hansı biznesin məqsədlərindən biridir?

- a) ixtiraçı və fəal olmaq
- b) effektiv vergitutmanı tətbiq etmək
- c) mühafizə mexanizminin etibarlılığını artırmaq
- d) **bazarda qabaqcıl mövqeyə nail olmaq**
- e) Doğru cavab yoxdur

5. Xarici və daxili imkanların təhlili hansı metod ilə həyata keçirilir?

- a) **SWOT**
- b) Analiz
- c) SPOT
- d) Doğru cavab yoxdur
- e) Statistik

6. Biznesin növləri sahibkarın müəyyən edir

- a) **fəaliyyətin əsas sferasını**
- b) Maraqlarının reallaşması cəhdini
- c) Məqsədinə çatmasını
- d) Marağ və gəlirini
- e) Doğru cavab yoxdur

7. Çoxşaxəli biznes fəaliyyəti müxtəlif əlamətlərə görə təsnifləşdirilir. Aşağıdakılardan hansı bu əlamətlərdən biri deyil?

- a) Fəaliyyət növünə görə
- b) Mülkiyyət formalarına görə
- c) **mülkiyyət forması və kommertiya növünə görə**
- d) Mülkiyyətçilərin miqdarına görə
- e) Təşkilati-iqtisadi formalarına görə

8. İş və xidmət yerinə yetirilir, müəyyən mənəvi dəyərlər yaradılır. Bu, biznesin hansı növünə aiddir?

- a) Kommertiya
- b) **İstehsal**
- c) Maliyyə
- d) Konsultativ
- e) Doğru cavab yoxdur

9. Dünya təcrübəsində və konsulting adlanır ?

- a) Alqı-satqı üzrə sazişlər
- b) İdarəetmə məsələləri üzrə sazişlər
- c) İşgüzar münasibətlərin məcmusu
- d) idarəetmə məsələləri üzrə kommersiya və ödənişli məsləhət**
- e) Kommersiya fəaliyyətinin xüsusi növü

10. Ən zərif və mürəkkəb biznes növü hansıdır?

- a) İstehsal
- b) Kommersiya
- c) Maliyyə**
- d) Konsultativ
- e) Doğru cavab yoxdur

11. Maliyyə biznesinin nəyə ehtiyacı vardır?

- a) Dəqiq informasiya və müasir hesablama texnikasına**
- b) Innovasiya və elmi-texniki fəaliyyətə
- c) Qiymətlər və qiymətə təsir edən amillər haqqında məlumatın toplanmasına
- d) Ticarətin qaydaya salınmasına
- e) Elmi-nəzəri biliklərə

12. İqtisadi ədəbiyyatda istehsalın 4 amili göstərilir. Aşağıdakılardan hansı bu amillərdən biri deyil?

- a) Sahibkarlıq qabiliyyəti
- b) Torpaq
- c) Kapital
- d) sahibkarlıq təşəbbüsü**
- e) əmək

13. Broker və agent ticarət vasitəçilərindən nə ilə fərqlənir?

- a) Daha diqqətli olmasına görə
- b) Bazarı ətrafı öyrənməsinə görə
- c) Sərbəstliyinə görə
- d) Tədavül sahəsində fəaliyyətinə görə
- e) **təmizlik və sadəliyinə görə**

14. Sığorta nədir?

- a) Qərəzsiz və müstəqil analitik-nəzarət infrastrukturu
- b) İdarəetmə məsələləri üzrə mütəqil təşkilat
- c) Dəyərli, məqsədəuyğun fəaliyyət
- d) **iqtisadi təhlükəsizliyin təmin olunması üsullarından biri**
- e) Doğru cavab yoxdur

15. Konsultativ sahibkarlığın mühüm istiqaməti hansıdır?

- a) Auditor xidməti
- b) **Reklam**
- c) Sığorta
- d) Ticarət xidməti
- e) Doğru cavab yoxdur

16. Bazar iqtisadiyyatının əsas parametrləri hansılardır?

- a) administrasiyalaşma, məhdud seçim, qiymətlərin nizamlanması
- b) dövlət mülkiyyəti, seçim azadlığı, azad sahibkarlıq
- c) rəqabət, azad qiymətlər, şəxsi mülkiyyət
- d) **azad sahibkarlıq, rəqabət, şəxsi mülkiyyət, seçim azadlığı**
- e) rəqabət, azad qiymətlər, şəxsi mülkiyyət, mal

17. Aşağıda qeyd edilənlərin hansını “sahibkar” anlayışına aid etmək olar?

- a) Mənfəətin əldə edilməsi məqsədi ilə xidmətlər göstərən şəxs
- b) Gələcək inkişaf haqqında düşünən, təşəbbüskar, riskə gedən şəxs, novator**
- c) Mənfəətin əldə edilməsi məqsədi ilə istənilən fəaliyyət növü ilə məşğul olan şəxs
- d) ödənişli xidmətlər göstərən istənilən şəxs
- e) Mənfəət haqqında fikirləşən şəxs

18. Bazarın iqtisadi subyektləri ?

- a) mallar
- b) kapital
- c) firmalar**
- d) dövlət
- e) qiymət

19. Qeyd edilən xarakterik cəhətlərin hansı biznesmenə xas deyil?

- a) məsuliyyət
- b) özünə inam
- c) yalan**
- d) müştəriyə diqqət
- e) əsaslanmış riskli fəaliyyət

20. Qeyd edilənlərdən hansı təkrar istehsal prosesinin forması deyil?

- a) istehsal
- b) bölgü
- c) mal**
- d) mübadilə
- e) istehlak

21. Biznes növünə aid deyil?

- a) kommersiya

- b) maliyyə
- c) informasiya
- d) istehsal
- e) **investisiya**

22. Kim tərəfindən ilk dəfə yeniliklər anlayışı təklif edilmişdir?

- a) A.Robertson
- b) A.Smit
- c) **Y.Şumpeter**
- d) K. Cons
- e) T.Kemp

23. Qeyd edilənlərdən hansı kiçik və böyük biznesin inteqrasiya forması deyil?

- a) franşayzing
- b) subpodrad
- c) vençur maliyyələndirməsi
- d) lizing
- e) **konsaltinq**

24.Sahibkarlıq fəaliyyəti növünə nə aid edilmir?

- a) istehsal sahibkarlığı
- b) maliyyə sahibkarlığı
- c) kommertiya sahibkarlığı
- d) **kooperativ sahibkarlığı**
- e) konsultativ sahibkarlıq

25. Hansı vasitəçi deyil?

- a) agent
- b) broker
- c) dustribyutor

d) **biznesmen**

e) diler

26. Biznesin infrastrukturunu, fəaliyyətin qiymətləndirilməsi, marketing hansı sistemə aiddir?

a) İdarəetmə sistemi

b) Dövlət sistemi

c) **biznes sistemi**

d) Vergi sistemi

e) Doğru cavab yoxdu

27. Bunlardan hansı biznesin subyektləri kimi çıxış edir?

a) Rəqiblər

b) **Dövlət strukturları**

c) Vergi orqanları

d) Maliyyəçilər

e) Hüquqşunaslar

28. Biznesin subyekti olan muzzdlu işçilərin fəaliyyətində biznesin əsası nədir?

a) İstehsal vasitələri üzərində mülkiyyət

b) İstehlak şeyləri üzərində mülkiyyət

c) İstehsal vasitələri üzərində dövlət mülkiyyəti

d) Daşınmaz əmlak üzərində mülkiyyət

e) **İş qüvvəsi üzərində xüsusi mülkiyyət**

29. Kiçik biznes istehlak bazarında nəyə əhəmiyyətli dərəcədə səbəb olmuşdur?

- a) Biznesmenlərin çoxcəhətli fəaliyyətinə
- b) Rəqabət mühitinin yaranmasına**
- c) Sosial və iqtisadi inkişafa
- d) Vergi dərəcələrinin aşağı salınmasına
- e) Doğru cavab yoxdur

30. Aşağıdakılardan hansı kiçik biznesin kəmiyyət meyarına aiddir?

- a) Çeviklik
- b) Mobillik
- c) Dövriyyənin həcmi**
- d) Müqayisəli məhdud resurslar
- e) Bazara istiqamətlənmə

31. kiçik sahibkarlıq subyektləri aşağıdakılardan hansını ödəmir?

- a) Vergi ödəyir
- b) Gömrük rüsumu ödəyir
- c) Lisenziya haqqı ödəyir
- d) Dövlət sosial fondlarına ayırmalar ödəyir
- e) Doğru cavab yoxdu**

32. Dövlət sosial fondlarına aiddir: 1. Pensiya fondu 2. Vergi fondu
3. Sosial sığorta fondu 4. Nizamnamə fondu 5. Məşğulluq fondu

- a) 1,3,5**
- b) 1,2,3
- c) 2,4,5
- d) 1,4,5
- e) 2,3,4

33. Kiçik sahibkarlığın normativ hüquqi bazasının formalaşması kiçik sahibkarlıq subyektlərinin vəzifə və məsuliyyətini müəyyənləşdirən ... şərti sayılır

- a) **Məcburi və vacib**
- b) əsas və könüllü
- c) vacib və mürəkkəb
- d) sadə və mürəkkəb
- e) doğru cavab yoxdu

34. Kiçik biznesi xarakterizə edən amillər hansılardır?

- a) müəssisənin yerləşməsi
- b) **işçilərin sayı**
- c) İstehsalın həcmi
- d) müəssisənin strukturu
- e) maliyyə nəticələri

35. sinerjiya hara sözüdür?

- a) Yunan
- b) **Latın**
- c) İngilis
- d) Fransız
- e) Alman

36. Sinerjiya nə deməkdir?

- a) İctimai münasibət
- b) Hüquqa malik olmaq
- c) Hüquq vermək
- d) **Əməkdaşlıq**
- e) Düzgün cavab yoxdur

37. Hazırda dünyada neçə biznes inkubator fəaliyyət göstərir?

- a) 2000
- b) 500
- c) **1000**

- d) 3000
- e) 2500

38. Biznes-inkubatorların başlıca xüsusiyyətləri nədir?

- a) iştirakçıların dəqiq seçilməsi**
- b) Innovasiya fəaliyyətini stimullaşdırmaq
- c) İnsan kapitalının formalaşmasına təkan vermək
- d) əmək bazarında heyətin çevikliyini təmin etmək
- e) Düzgün cavab yoxdur

39. Aşağıdakılardan hansı müasir dövrün ən vacib və aktual problemlərindən biridir?

- a) Biznes infrastrukturunun geniş tətbiq olunması
- b) Əmtəə və xidmətlər bazarının daha dərin öyrənilməsi
- c) Biznes infrastrukturunun formalaşması və inkişafı**
- d) Bazar infrastrukturunun təsnifləşdirilməsi
- e) Doğru cavab yoxdur

40. Qərbdə ilk dəfə “infrastruktur” termini XX əsrin əvvəllərində nədə istifadə olunmuşdu?

- a) Ölkənin müdafiə qabiliyyətinin təhlilində
- b) Silahlı qüvvələrin hərbi qabiliyyətini təmin edən obyekt və qurğuların təhlilində**
- c) Bazar münasibətlərinin təşkilat səviyyəsinin təhlilində
- d) Silahlı qüvvələrin fəaliyyət mexanizminin təhlilində
- e) Doğru cavab yoxdu

41. Aşağıdakılardan hansı biznes infrastrukturuna aid edilən müstəqil bazarlardan biri deyil?

- a) **Satıcı və alıcı**
- b) Lisenziya
- c) Sığorta bazarı
- d) Reklam bazarı
- e) İstehsal vasitələri bazarı

42. Əmtəə birjasının fəaliyyəti hansı qurum tərəfindən lisenziyalaşdırılır?

- a) Dövlət Gömrük Komitəsi
- b) Maliyyə Nazirliyi
- c) **İqtisadi İnkişaf Nazirliyi**
- d) Vergi Nazirliyi
- e) Auditorlar Palatası

43. Aşağıdakılardan hansı qiymətli kağızlar bazarına aiddir? 1. Pul bazarı 2. İlk bazar 3. Fond bazarı 4. Valyuta bazarı 5. Banklararası bazar

- a) **2,3**
- b) 1,5
- c) 1,2
- d) 3,4
- e) 4,5

44. Bunlardan hansı pul bazarına daxildir? 1. Valyuta bazarı 2. Birja bazarı 3. Fond bazarı 4. Emissiya 5. Banklararası bazarı

- a) 2,5
- b) **1,5**
- c) 3,4
- d) 1,4
- e) 1,2

45. ARDNŞ ilə nəhəng xarici neft şirkətləri arasında “Əsrin müqaviləsi” hansı tarixdə bağlanmışdır?

- a) 18 oktyabr 1991
- b) 20 sentyabr 1994**
- c) 7 noyabr 1995
- d) 20 iyun 1992
- e) 19 dekabr 1995

46. Investisiya fəaliyyəti haqda qanun nə vaxt verilib?

- a) 10 dekabr 1994
- b) 5 mart 1995
- c) 13 fevral 1995**
- d) 5 mart 1993
- e) 13 fevral 1993

47. Investitorlar investisiya bazarında nece çıxış edə bilər? 1. əmanətçi
2. satıcı 3. alıcı 4. debitor 5. kreditor

- a) 1,3,5**
- b) 1,2,3
- c) 2,3,4
- d) 3,4,5
- e) 1,4,5

48. Maliyyə bazarının subyektləri nədə aparıcı rol oynayır?

- a) Bir sıra strateji əhəmiyyətli məhsulların qeydiyyatdan keçməsində
- b) Müsadirə olunmuş məhsulların birjada satışının təşkil edilməsində
- c) iqtisadi resursların dövriyyəsinin başa çatdırılmasında**
- d) Səmərəli idarəetmə strukturunun yaradılmasında
- e) Doğru cavab yoxdur

49. Innovasiya fəaliyyəti bir qayda olaraq ... bağlıdır:

- a) Kapitalla
- b) Nəzəriyyə ilə
- c) Müəyyən şərtlərlə
- d) Risklə**
- e) Mürəkkəb şərtlərlə

50. Fond birjası iştirakçılarına aid deyil?

- a) makler
- b) broker
- c) diler
- d) aqent
- e) menecer**

51. Qeyd edilənlərdən hansı qiymətli kağızdır?

- a) emitent
- b) istiqraz**
- c) pul
- d) kapital
- e) xarici valyuta

52. Qeyd edilənlərdən hansı biznes infrastrukturuna aid edilmir?

- a) maliyyə bazarı
- b) innovasiya bazarı
- c) sığorta şirkətləri
- d) konsaltinq şirkətləri
- e) ictimai təşkilatlar**

53. Biznes infrastrukturunu neçə bazardan ibarətdir?

- a) 18
- b) 15**
- c) 10
- d) 20

e) 17

54. Qiymətli kağızlar və xarici valyuta qiymətlərinin müəyyən edilməsi necə adlanır?

- a) **məzənnə**
- b) korrupsiya
- c) əmsal
- d) kreditor
- e) kulisa

55. Bir ölkənin pul vahidini digər ölkənin pul vahidində əks etdirən qiymət necə adlanır?

- a) valyuta klirinqi
- b) qiymət yaradılması
- c) marja
- d) **valyuta kursu**
- e) devalvasiya

56. Aşağıdakılardan hansı xarici mühitin xüsusiyyətlərindən biridir?

- a) **Qeyri- müəyyənlik**
- b) Qeyri-səmimilik
- c) Xarici ticarət
- d) İnflyasiya
- e) Valyuta məzənnələri

57. Aşağıdakılardan hansı biznesə birbaşa təsir göstərən xarici mühit amilidir?

- a) Əmək ehtiyatları
- b) İstehlakçılar
- c) Rəqiblər
- d) Qanunlar
- e) **Bütün cavablar doğrudur**

58. Aşağıdakılardan hansı biznesə birbaşa təsir göstərən xarici mühit amili deyil?

- a) Rəqiblər
- b) İstehlakçılar
- c) Qanunlar
- d) Texnologiya**
- e) Əmək ehtiyatları

59. Aşağıdakılardan hansı biznesə dolayı təsir göstərən xarici mühit amilidir?

- a) Rəqiblər
- b) Qanunlar
- c) Elmi-texniki tərəqqi**
- d) Texnologiya
- e) İstehlakçılar

60. Biznesə aid deyil ?

- a) Məqsəd
- b) İşçilərin ixtisası
- c) Əmək ehtiyatları**
- d) Vəzifələr
- e) Texnologiya

61. Təşkilati quruluş nəyin ardınca gəlir?

- a) Müəssisənin məqsədinin
- b) Müəssisənin vəzifəsinin
- c) Müəssisənin maraqlarının
- d) Müəssisənin xüsusiyyətlərinin
- e) Müəssisənin strategiyasının**

62. Aşağıdakılardan hansı biznesin təbii coğrafi mühitinin tərkibinə aiddir?

- a) İqlim
- b) Torpaq
- c) Bioloji
- d) Material xammal
- e) **Bütün cavablar doğrudur**

63. Təbii –coğrafi mühit deyəndə nə başa düşülür:

- a) Biznesin uğurlu aparılacağı konkret ölkə
- b) **Biznesin həyata keçirildiyi təbii şərait və ekoloji vəziyyət**
- c) Biznesin fəaliyyəti üçün yararlı olan işgüzar fəaliyyət
- d) Sosial mədəni mühit və ekoloji vəziyyət
- e) Düzgün cavab yoxdur

64. İnsanın ən nəzərə çarpan əlaməti nədir?

- a) Onun daxili aləmidir
- b) Xarakteridir
- c) Mədəniyyətidir
- d) **Onun zahiri görünüşüdür**
- e) Düzgün cavab yoxdur

65. Əhalinin alıcılıq qabiliyyəti aşağıdakılardan hansından asılıdır?

- a) Məhsulun keyfiyyətindən
- b) **İqtisadi artım və tənəzzüldən**
- c) Sahibkarın peşəkar fəaliyyətindən
- d) Dövlətin iqtisadi siyasətindən
- e) Düzgün cavab yoxdur

66. Aşağıdakılardan hansı ehtiyat bazarlarına aid deyil?

- a) Əmək
- b) Kapital
- c) İnnovasiya**
- d) İnformasiya
- e) Torpaq

67. Bu gün totalitarizmin neçə əsas forması mövcuddur?

- a) 3**
- b) 4
- c) 2
- d) 1
- e) Düzgün cavab yoxdur

68. Aşağıdakılardan hansı totalitarizmin 3 əsas formasından biridir?

- a) Sosializm
- b) Proletarizm
- c) Marksizm
- d) Kommunizm**
- e) Düzgün cavab yoxdur

69. Aşağıdakılardan hansı dəyişən daxili makroiqtisadi amillərdən biri deyil ?

- a) Valyuta məzənnələri**
- b) İnflyasiya
- c) İşsizlik
- d) Vergitutmanın səviyyəsi
- e) Kapital qoyuluşu

70. Aşağıdakılardan hansı dəyişən daxili makroiqtisadi amillərdən biridir?

- a) İnflyasiya
- b) Valyuta məzənnələri
- c) Xarici ticarət
- d) Mal və kapitalın idxalı**

e) Dünya bazarındaki konyuktura

71. Müəssisənin makromühitinə nə aiddir?

a) tədarükçü, istehlakçı, xarici partnyorlar

b) iqtisadi, təbii, elmi-texniki, siyasi, mədəni mühit

c) rəqiblər, vasitəçilər, dövlət orqanları

d) xarici partnyorlar, mədəni, iqtisadi, daxili sahibkarlıq mühiti

e) mədəni, istehlakçı, fərdi, istehsal

72. Müəssisənin mikromühitinə nə aiddir?

a) alıcılar, rəqiblər

b) xarici partnyorlar, dövlət orqanları, banklar

c) rəqiblər, dövlət orqanları, istehlakçı cəmiyyətləri

d) alıcılar, banklar, vasitəçilər

e) alıcılar, xarici partnyorlar, vasitəçilər

73. Biznesin xarici mühitinə aid edilmir?

a) rəqiblər

b) istehsal

c) təbii mühit

d) iqtisadi mühit

e) siyasi amillər

74. Hansı amil daxili mühit amillərinə aid deyil?

a) müəssisə məqsədləri

b) müəssisə strukturu

c) müəssisə texnoloqiyası

d) heyət

e) vergi qoyma səviyyəsi

75. Biznes xarici mühitlə daim qarşılıqlı əlaqə ilə səciyyələnən ...

- a) qapalı sistemdir
- b) daxili sistemdir
- c) açıq sistemdir**
- d) tarixi sistemdir
- e) qeyri müəyyən sahədir

76. Sahibkarlıq fəaliyyəti nəyə əsaslanır?

- a) Ümumdövlət proqramlarına
- b) Təşkilati-hüquqi formalara
- c) Müxtəlif mülkiyyət formalarına**
- d) Qarşılıqlı fəaliyyətə
- e) Doğru cavab yoxdur

77. Nə bazar iqtisadiyyatının səmərəli təşkili üçün mühüm zəmin sayılır?

- a) Sahibkarlıq fəaliyyətinin müxtəlif növlərinin fəaliyyət göstərməsi**
- b) Tam şərikli və səhmdar cəmiyyət kimi fəaliyyət göstərməsi
- c) Ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi
- d) Milli investisiya siyasətinin həyata keçirilməsi
- e) Doğru cavab yoxdur

78. Kollektiv sahibkarlığın ən geniş yayılmış formaları hansılardır?

1. Təsərrüfat yoldaşlıq 2. Faktoring 3. Lizing 4. Təsərrüfat cəmiyyət
5. Françayzing

- a) 1,2
- b) 1,4**
- c) 2,3
- d) 4,5

e) 1,5

79. Şərikli müəssisə neçə şəxs tərəfindən müqavilə əsasında təsis edilir?

- a) **azı iki fiziki və hüquqi şəxs**
- b) Azı bir şərik və payçı
- c) Bir şəxs
- d) ən azı iki payçı
- e) Doğru cavab yoxdur

80. Tam şərikli necə təşkilatdır?

- a) Çox mürəkkəb
- b) Nisbətən sadə və qapalı
- c) **Nisbətən mürəkkəb olmayan**
- d) Çox riskli
- e) İxtisaslaşmış

81. Səhmdar cəmiyyəti neçə şəxs tərəfindən yaradıla bilər?

- a) Azı iki fiziki və ya hüquqi şəxs
- b) **Azı üç fiziki və ya hüquqi şəxs**
- c) Azı bir şərik və payçı
- d) Azı dörd fiziki şəxs
- e) Doğru cavab yoxdur

82. Səhmdar cəmiyyətin yaradılmasında dövlət müəssisəsi iştirak etdikdə hansı qurumun rəyi olmalıdır?

- a) İqtisadi İnkişaf Nazirliyi
- b) Vergi Nazirliyi
- c) **Maliyyə Nazirliyi**
- d) Milli Bank
- e) Milli Məclis

83.Səhmdar cəmiyyətində abunə yazılışı nə əsasında həyata keçirilir?

- a) Biznes planı
- b) Məsləhət
- c) Arzu və təkliflər
- d) Təsis planı**
- e) Doğru cavab yoxdur

84. İmtiyazlı səhmin ümumi məbləği cəmiyyətin nizamnamə fondunun neçə faizindən çox ola bilməz?

- a) 15
- b) 18
- c) 13
- d) 10**
- e) 20

85. Ehtiyat fondunun minimum və maksimum həddi nizamnamə fondunun neçə faizindən çox olmamalıdır?

- a) 15 %dən az, 25%dən çox**
- b) 10%dən az, 15%dən çox
- c) 10%dən az, 20%dən çox
- d) 20%dən az, 30%dən çox
- e) Doğru cavab yoxdur

86.Məhdud məsuliyyətli şirkətin çatışmazlığı nədən ibarətdir?

- a) Səhmdarların məhdud məsuliyyəti
- b) Mülkiyyət hüququnun dəyişməsinin əlverişliliyi
- c) Birdən çox insanın təcrübə və bacarığının birləşməsi
- d) Güclənmiş dövlət tənzimlənməsi**
- e) Vergi planlaşdırmasında mobillik

Suallardan 24

Maksimal faiz 24

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

87. İnformasiya mənşə etibarı ilə hansı dilə aiddir?

- a) Fransız
- b) İngilis
- c) Ərəb
- d) Azərbaycan
- e) **Latın**

88. İnformasiya bunlardan hansından bəhs etmir?

- a) Şəxs
- b) **Zaman**
- c) Fakt
- d) Hadisə
- e) Proses

89. İnformasiyanın ən çox yayılmış növü hansıdır?

- a) Sosial informasiya
- b) Siyasi informasiya
- c) **İqtisadi informasiya**
- d) Dini informasiya
- e) Mədəni informasiya

90. Xalq təsərrüfatının və onun ayrı-ayrı obyektlərinin idarə etmək üçün istifadə olunan məlumatlar məcmusuna nə deyilir?

- a) Sosial informasiya
- b) **İqtisadi informasiya**
- c) Sənaye informasiyası
- d) Kənd təsərrüfatı ilə bağlı informasiya
- e) Siyasi informasiya

91. İnformasiya sisteminin yaradılmasını nə təşkil edir?

- a) İstifadəçiləri məmnun etmək
- b) İstifadəçilər arasında əlaqə yaratmaq
- c) İstifadəçiləri bütün növ informasiya ilə təmin etmək
- d) İstifadəçilərin marağına səbəb olmaq
- e) **İstifadəçiləri lazımi informasiya ilə təmin etmək**

92. İdarəetmə sistemlərinə aid deyil

- a) **Siyasi**
- b) Texniki
- c) Bioloji
- d) Sosial
- e) İqtisadi

93. Sahibkarlıq fəaliyyəti qeyri-mümkündür:

- a) İnformasiya ölçüsü olmadan
- b) İnformasiya obyektini olmadan
- c) **İnformasiya təminatı olmadan**
- d) İnformasiya subyektini olmadan
- e) İnformasiya texnikası olmadan

94. Biznesdə informasiya dedikdə hansı obyektlərə yönəlmiş məlumat nəzərdə tutulmur?

- a) Adamlara
- b) **Zamana**
- c) Məqsədlərə
- d) Prosesə
- e) Situasiyalara

95. Sahibkarlıqda istifadə olunan informasiya növlərinə aiddir 1. təcili 2. cari 3. maddi 4. Relevant 5. İşgüzar

- a) 1,3,4
- b) 1,4,5
- c) 2,3,5
- d) **2,4,5**
- e) 3,4

96. Daxili informasiya aşağıdakı məlumatı əhatə edir:

- a) Mənfəət və zərər haqqında
- b) Məhsulun keyfiyyəti haqqında
- c) Texnologiya haqqında
- d) İstehsal xərcləri haqqında
- e) **Lisenzia haqqında**

97. Xarici informasiyaya daxildir

- a) Regionun iqtisadi vəziyyəti haqda məlumat
- b) Rəqiblər haqda məlumat
- c) İstehlakçılar haqda məlumat
- d) Patent və lisenziyalar haqda məlumat
- e) **Bütün cavablar doğrudur**

98. Xarici informasiyaya aid deyil:

- a) **İstehsal xərcləri haqda məlumat**
- b) Regionun iqtisadiyyatının vəziyyəti haqda məlumat
- c) Patentlər haqda informasiya
- d) Lisenzia haqda informasiya
- e) Biznesin mənafeələrinə toxunan xəbərlər

99. Biznesdə informasiyaya tələbi 2 əsas istiqamətə bölmək olar: 1.

Mədəniyyət 2. Məqsədyönlü 3. Kəmiyyətçə 4. Keyfiyyətçə 5.
səmərəliliyi

- a) **2,4**
- b) 1,3
- c) 1,2
- d) 4,5
- e) 3,5

100. İnformasiyanın dəyəri dedikdə nə nəzərdə tutulur?

- a) Faydalılıq
- b) Tamamlıq
- c) Mötəbirlik
- d) Dezinformasiya
- e) **Bütün cavablar doğrudur**

101. İnformasiyanın keyfiyyətinə nələr aiddir?

- a) Artıqlıq
- b) Mənimsəmə
- c) Dəqiq
- d) Yenilik-köhnəlik
- e) **Bütün cavablar doğrudur**

102 informasiya sistemlərinin işlənməsinə daha böyük əhəmiyyət verilir

- a) İnformasiya mədəniyyətinin mövcudluğu ilə
- b) **Kompüterlərin geniş tətbiqi ilə**
- c) İnformasiya mübadiləsinin qurulması ilə
- d) Elektron biznesin inkişafı ilə
- e) Doğru cavab yoxdur

103. İnformasiya texnologiyaları neçə əsas istiqamətə bölünür?

- a) 1
- b) 4
- c) **5**
- d) 2
- e) 3

104. EDİ - nədir?

- a) Fondların elektron mübadiləsi
- b) **Məlumatların elektron mübadiləsi**
- c) Ümumdünya “Hörümçək Toru”
- d) Xidmət növü
- e) Uzaqda yerləşən terminal protokolu

105. EFT nədir?

- a) **Fondların elektron mübadiləsi**
- b) Məlumatların elektron mübadiləsi
- c) Ümumdünya “Hörümçək Toru”

- d) Xidmət növü
- e) Uzaqda yerləşən terminal protokolu

106. Telnet nədir?

- a) Fondların elektron mübadiləsi
- b) Məlumatların elektron mübadiləsi
- c) Ümumdünya “Hörümçək Toru”
- d) Xidmət növü
- e) **Uzaqda yerləşən terminal protokolu**

107. www nədir?

- a) Fondların elektron mübadiləsi
- b) Məlumatların elektron mübadiləsi
- c) **Ümumdünya “Hörümçək Toru”**
- d) Xidmət növü
- e) Uzaqda yerləşən terminal protokolu

108. E-mail nədir?

- a) Fondların elektron mübadiləsi
- b) Məlumatların elektron mübadiləsi
- c) Ümumdünya “Hörümçək Toru”
- d) **Xidmət növü**
- e) Uzaqda yerləşən terminal protokolu

109. Dünya təcrübəsi göstərir ki, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə nəyə xidmət edir?

- a) Əhəlinin məşğulluq səviyyəsinin artmasına
- b) **Ölkənin hərtərəfli inkişafına**
- c) Dövlət nəzarətinin artırılmasına
- d) Müəssisələrin işgüzar reputasiyasının artmasına
- e) Düzgün cavab yoxdur

110. Informasiya biznesinə informasiya bazarının hansı aspektlər kimi baxmaq olar: 1) Sosial 2) Texniki 3) Texnoloji 4) İqtisadi 5) Coğrafi

- a) 1,2,3
- b) **2,3,4**
- c) 3,4,5
- d) 1,2,5

e) 2,3,5

111 Aşağıdakılardan hansına görə biznesdə böyük uğursuzluqlar baş verə bilər?

- a) İqtisadiyyatın vəziyyətinə
- b) Strateji tərəfdaşın seçilməsindəki səhv**
- c) Bazar münasibətlərinə keçməsinə
- d) İqtisadi müstəqilliyə
- e) Doğru cavab yoxdur

112. İqtisadi təhlükəsizliyin təmin edilməsi nəyin əsas şərtidir?

- a) Ölkənin iqtisadi müstəqilliyinin**
- b) Normal iqtisadi inkişaf səviyyəsinin
- c) Sahibkarın iqtisadi azadlığının
- d) Rəqiblərin təhlükəsizliyinin təmin edilməsi
- e) Doğru cavab yoxdur

113. İqtisadi təhlükəsizliyinin təmin edilməsi nədən çox asılıdır?

- a) Beynəlxalq təcrübədən
- b) Strateji tərəfdaşın düzgün seçilməsindən
- c) ölkə başçısının risk etmək qabiliyyətindən**
- d) Xüsusi heyətin peşəkarlığından
- e) Qanunvericilik bazasının təkmil olmasından

114. "Kommersiya sirri" haqqında qanun nə vaxt qəbul edilmişdir?

- a) 1998
- b) 2000
- c) 2001**
- d) 1997
- e) 1995

115. “Kim çalışırsa hamısını mühafizə etsin, heç nəyi mühafizə edə bilmir” bu kəlam kimə məxsusdur?

- a) Adam Smitt
- b) David Rikardo
- c) **Otto Bismark**
- d) Aristotel
- e) Devid İston

116. Əkskəşfiyyatın fəaliyyət obyektini kimi müəssisənin fəaliyyətinin çıxış edir

- a) Xarici mühiti
- b) **Daxili mühiti**
- c) Hüquqi mühiti
- d) Texnoloji mühiti
- e) İqtisadi mühiti

117. İnformasiya məkanında baş verən dəyişikliklərin mahiyyəti kim tərəfindən daha tam açıqlanmışdır?

- a) P. Druker
- b) **E. Toffel**
- c) D. Rikardo
- A. Smit

T. Perkinç

118. E. Toffel «Müharibə və antimüharibə» əsərində göstərir ki,

- a) qlobal informasiya infrastrukturunu yaradılıb
- b) dünya iqtisadiyyatında informasiyanın rolu prinsipcə dəyişmişdir
- c) etibarlı informasiya sahibkarlığın təhlükəsizliyinin əsas təminatıdır
- d) **İnformasiya mühüm strateji resursa çevrilir**
- e) düzgün cavab yoxdur

119. Biznesin təhlükəsizliyinin təmin edilməsində hansı orqan və təşkilatlar iştirak edirlər?

- a) dövlət orqanları
- b) Vergilər Nazirliyi
- c) Dövlət Gömrük Komitəsi
- d) kommersiya əsasında biznesin təhlükəsizliyinin təmin edilməsi üzrə xidmət göstərən xüsusi firma və təşkilatlar
- e) **bütün cavablar doğrudur**

120. Biznesin təhlükəsizliyinin təmin edilməsində hansı orqan və təşkilatlar iştirak etmir?

- a) **İqtisadi inkişaf nazirliyi**
- b) dövlət orqanları
- c) Vergilər Nazirliyi
- d) Dövlət Gömrük Komitəsi
- e) bütün cavablar doğrudur

121. Qərbi biznesmenləri təhlükəsizlik sisteminin saxlanmasına öz gəlirlərinin neçə faizini sərf edirlər?

- a) 10
- b) 15
- c) **25**
- d) 35
- e) 40

122. Əkskəşfiyyat nədir?

- a) **özünün konfidensial informasiyanın cəsusdan qorunması**
- b) iqtisadi cəsusluq
- c) lokal firmadaxili şəbəkə
- d) təhlükəsizliyin təmin edilməsinin mövcud alt sistemi

e) mühafizənin praktiki problemləri ilə məşğul olan qurum

123. Bazara gözlənilməz güclü rəqabətin daxil olması nəticəsində nə baş verə bilər?

- a) Rəqabətli kəşfiyyat
- b) Bazarın düzgün tədqiq olunmaması
- c) Biznesdə böyük uğursuzluqlar**
- d) Sənaye cəsusluğu
- e) Doğru cavab yoxdur

124. Müasir rəqabət mübarizəsi şəraitində sahibkarlıq müəssisələrinin müvəffəqiyyətlə işlənməsi üçün nə müstəsna əhəmiyyət kəsb edir?

- a) Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi
- b) İqtisadi mühitin yaxşılaşdırılması
- c) Səriştəli rəhbərlərin iqtisadi siyasəti
- d) Rəqabətli kəşfiyyatın aparılması**
- e) Doğru cavab yoxdur

125. Hansı ölkənin iqtisadi müstəqilliyinin əsas şərti iqtisadi təhlükəsizliyin təmin edilməsidir?

- a) Keçid dövrünü yaşayan**
- b) b. Ərzaq təhlükəsizliyi olan
- c) İnkişaf etməkdə olan
- d) Keçid dövrünü yaşayan və ərzaq təhlükəsi olan
- e) Doğru cavab yoxdur

126. Yeni müstəqillik əldə etmiş ölkələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində nə əhəmiyyətli rol oynayır?

- a) **iqtisadi mühitin yaxşılaşdırılması**
- b) Xidmət sahəsinin genişləndirilməsi
- c) Kiçik sahibkarlara dövlət dəstəyi
- d) İnformasiya texnologiyalarının təchizatı
- e) e. Düzgün cavab yoxdur

127. Biznesin təhlükəsizliyi hansı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur?

- a) Hüquqi
- b) İnzibati
- c) Təşkilati idarəetmə
- d) Tərbiyəvi və xüsusi
- e) **Bütün cavablar doğrudur**

128. Biznesdə risk nə ilə əlaqədardır?

- a) İqtisadiyyatın vəziyyəti
- b) Siyasi qeyri-stabilliyi
- c) Təbii fəlakət
- d) Rəqiblərin qeyri-qanuni hərəkətləri
- e) **Bütün cavablar doğrudur**

129. Aşağıdakılardan hansı mühafizəsinə ehtiyac duyulan sənaye informasiyalarından biridir?

- a) **EHM-nin proqram təminatı**
- b) Məhsulun satış planı
- c) Kontraktlar
- d) İşgüzar yazışmalar
- e) Müştərilərin siyahısı

130. Aşağıdakılardan hansı mühafizəsinə ehtiyac duyulan kommersiya informasiyalarından biridir?

- a) Xörəyin hazırlanma resepti
- b) **işgüzar razılaşmalar**
- c) Konstruktor sənədləşməsi
- d) EHM-in proqram təminatı
- e) Doğru cavab yoxdur

131. Aşağıdakılardan hansı mühafizəsinə ehtiyac duyulan kommersiya informasiyalarından biri deyil?

- a) Kontraktlar
- b) Məhsulun satış planı
- c) Xörəyin hazırlanma resepti**
- d) Rəqabətqabiliyyətinin təhlili
- e) əməkdaşların əmək haqqı

132. Mühafizə tədbirləri hazırlayarkən müəyyənləşdirmək vacib deyil:

- a) Informasiya kimi maraqlandıra bilər
- b) Hansı informasiyanın mühafizəsinə ehtiyac var
- c) Informasiyaların mühafizəsi neçəyə başa gəlir
- d) Informasiyanın həyat müddəti nə qədərdir
- e) tam və etibarlı informasiya varmı**

133. Aşağıdakılardan hansı müəssisənin işgüzar informasiyasının təhlükəsizliyinin təmin edilməsi prinsiplərindən biri deyil?

- a) Mühafizə sisteminin etibarlılığı
- b) Mühafizənin sadəliyi
- c) Mühafizənin neçəyə başa gəlməsi**
- d) Mühafizə sisteminin nəzarət altında olması
- e) düzgün cavab yoxdur

134. Biznesin təhlükəsizliyinin təmin edilməsində böyük itkilərə gətirib çıxarır

- a) Diletantlıq**
- b) tolerantlıq
- c) diverfikasiya
- d) lokallaşma
- e) Doğru cavab yoxdur

135. Müasir rəqabət mübarizəsi şəraitində sahibkarlıq müəssisələrinin müvəffəqiyyətlə işlənməsi üçün nə müstəsna əhəmiyyət kəsb edir?

- a) Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi
- b) iqtisadi mühitin yaxşılaşdırılması
- c) Səriştəli rəhbərlərin iqtisadi siyasəti
- d) Rəqabətli kəşfiyyatın aparılması**
- e) Doğru cavab yoxdur

136. Hansı məlumat kommersiya sirri deyil ?

- a) müqavilələr haqqında məlumat
- b) məhsulun satışı planları
- c) marketinq üzrə tədbirlər
- d) işçilərin sayı**
- e) mövzu və bank əməliyyatları haqqında məlumat

137. Birbaşa və ya dolay yolla bilərəkdən və ya bilməyərəkdən yayılması müəssisə və ya özəl şəxsi zərərə gətirə bilən məlumatı təyin edin?

- a) bençmarkinq
- b) françayzinq
- c) kommersiya sirri**
- d) sənaye şpionajı
- e) biznesin təhlükəsizliyi

138. Kommersiya sirrinə aid edilə bilməz?

- a) təsis sənədlərində olan informasiya**
- b) sazişlər haqqında məlumatlar
- c) xörəyin hazırlanma prosesi
- d) işgüzar yazışmalar
- e) kreditlər haqqında məlumat

139. Ümumdünya internet şəbəkəsinin formalaşması, şəbəkə texnologiyasının geniş yayılması nəyə səbəb olmuşdur?

- a) global informasiya infrastrukturunun yaradılmasına**
- b) informasiyanın mühüm strateji resursa çevrilməsinə
- c) informasiyanın əmtəəyə, xidmətə çevrilməsinə
- d) informasiya və bilik bazarının yaradılmasına
- e) düzgün cavab yoxdur

140. «Təhlükəsizlik texnologiyası» mövzusunda beşinci beynəlxalq forum neçənci ildə və harada keçirilmişdir?

- a) 2002-ci il Kiyev şəhərində
- b) 2000-ci ildə Moskva şəhərində**
- c) 2003-cü ildə Ankara şəhərində
- d) 2004-cü ildə Naxçıvanda
- e) 2001-ci ildə İstanbul şəhərində

141. 2000-ci ildə Moskva şəhərində keçirilmiş «Təhlükəsizlik texnologiyası» mövzusunda beşinci beynəlxalq forumda hansı mövzuda dəyirmi masa olmuşdur?

- a) İnformasiya mühüm strateji resurs kimi
- b) internet şəbəkəsinin formalaşması və inkişafı
- c) **Sahibkarlığın təhlükəsizliyinin informasiya-analitik təminatı**
- d) Azərbaycanda təhlükəsizlik texnologiyası
- e) düzgün cavab yoxdur

142. Kompleks mühafizə tədbirlərinin həyata keçirilməsinin başlıca məqsədi nəyi təmin etməkdir? 1. mövcud çətinlikləri aradan qaldırmaq 2. müəssisənin hazırki vaxtda dayanaqlı və maksimum effektiv fəaliyyətini 3. iş yerlərinin təhlükəsizliyini təmin etmək 4. gələcəkdə biznesin inkişafının yüksək potensialını 5. kommersiya sirrini qorumaq

- a) 1,2
- b) **2,4**
- c) 3,5
- d) 4,5
- e) 1,3

143. Müəssisənin kommersiya sirri sayılan informasiyalara aiddir :

- a) elmi-texniki işləmlər
- b) kəşflər (nou-hau)
- c) müəssisənin maliyyə əməliyyatları
- d) strukturu və heyəti
- e) **bütün cavablar doğrudur**

144. Müəssisənin kommersiya sirri sayılan informasiyalara aid deyil :

- a) elmi-texniki işləmlər
- b) kəşflər (nou-hau)
- c) müəssisənin maliyyə əməliyyatları

- d) strukturu və heyəti
- e) **mariflənmə və tərbiyəvi tədbirlər**

145. Biznesin təhlükəsizliyini təmin etmək üçün nəyi mütləq bilmək lazımdır? 1. tələb olunan vəsaitin məbləğini 2. müəssisədə texniki təhlükəsizlik şərtlərini 3. yaradılan sistemin nə qədər etibarlı olacağını 4. əməyin mühafizəsi ilə bağlı məsələləri 5. müəssisədə təşkilatı idarəetməni

- a) 1,2
- b) **1,3**
- c) 2,4
- d) 4,5
- e) 3,5

146. Rəqabət şəraitində nə çox vacibdir?

- a) mühafizəyə olan tələbatın müəyyən edilməsi
- b) **rəqiblərin fəaliyyətini öyrənmək və özünün biznes planlarını onlardan gizli saxlamaq**
- c) avadanlığın və rabitə xəttinin mühafizəsi
- d) rəqiblərin bilavasitə aksiyaları
- e) düzgün cavab yoxdur

147. Hansı mərhələdə mühafizə tədbirlərinin reallaşmasının dəyəri müəyyənləşdirilir?

- a) **Mühafizəyə olan tələbatın müəyyən edilməsi;**
- b) Xüsusi zəifliyin qiymətləndirilməsi;
- c) Əks tədbirlərin işlənilib hazırlanması;
- d) Əks tədbirlərin reallaşdırılması.
- e) Rəqiblərin qiymətləndirilməsi;

148. Əkskəşfiyyat fəaliyyətinin məqsəd və obyektinin müəyyənləşdirilməsi nəyə imkan verir?

- a) normal iqtisadi inkişaf səviyyəsinə
- b) müəssisədə texniki təhlükəsizliyə
- c) işçi heyətinin təhlükəsizliyinin təmin edilməsi
- d) **əkskəşfiyyat bölmələrinin mümkün vəzifələrini müəyyənləşdirməyə**

e) düzgün cavab yoxdur

149. Aşağıdakılardan hansılar əkskəşfiyyat bölmələrinin vəzifəsinə aiddir? 1. Təhlükəli insanlara qarşı mübarizə 2. iqtisadi cəsuslara qarşı mübarizə; 3. Qanuna zidd hərəkət edən vətəndaşların cəzalandırılmasında dəstək 4. ayrı-ayrı əməkdaşlara qarşı cinayətin baş verməsi; 5. cinayət xarakterli edən şəxslərin sənədləşdirilməsində məhkəmə və nəzarətedici orqanlara kömək göstərmək

- a) 1,2,3
- b) 2,3,4
- c) 2,4,5**
- d) 1,3,5
- e) 1,2,4

150. Nəyin prioritet məsələ kimi dövlətin iqtisadi siyasətində əksolunması məntiqli hesab edilərdi?

- a) rəqabətli kəşfiyyatın aparılması
- b) daxili sənaye cəsusluğuna qarşı mübarizə**
- c) qoruyucu tədbirlər sisteminin yaradılması
- d) sahibkarların təhlükəsisliyinin təmin edilməsi
- e) düzgün cavab yoxdur

151. Konsepsiya nədir?

- a) Ətraf mühiti lazımınca qiymətləndirmə vasitəsidir
- b) Firmanın bütün rollarının çoxluğunu birləşdirən davranış xəttidir**
- c) Gələcəkdə mükəmməl planlar hazırlamaq üçün əlverişli zəmindir
- d) Müəssisədə şöbələrarası koordinasiya əlaqəsidir
- e) Doğru cavab yoxdur

152. Məqsədlər nədir?

- a) Firmanın bütün kollektivinin davranış xəttidir
- b) Fəaliyyət strategiyasını müəyyənləşdirmək
- c) Müəssisənin öz fəaliyyətində cəhd etdiyi əsas nəticələrdir**
- d) Rəqabət üstünlüyünə nail olmaq
- e) Doğru cavab yoxdur

153. Aşağıdakılardan hansı müəssisə fəaliyyətinin əsas məqsədlərindən biridir?

- a) Planlılıq
- b) Rentabellik**
- c) Motivasiya
- d) İxtisas və təcrübə
- e) Məhsuldarlığa cəhd

154. Bu təminədiçi məqsəd deyil

- a) Ödəniş qabiliyyəti**
- b) Planlılıq
- c) Motivasiya
- d) İxtisas və təcrübə
- e) Məhsuldarlığa cəhd

155. Ticarət müəssisəsinin yerləşdirilməsində aşağıdakı amili nəzərə almaq məqsədəuyğun deyil:

- a) Əmək resurslarının mövcudluğu**
- b) İcarə şərtləri
- c) Regionun istehlak profili
- d) Piyada axını
- e) Ümumi fon

156. İstehsal müəssisəsinin yerləşdirilməsində aşağıdakı amili nəzərə almaq məqsədəuyğundur:

- a) Anbar yerlərinin olması
- b) İcarə şərtləri
- c) Sahənin qiyməti
- d) Əmək resurslarının mövcudluğu
- e) **Bütün cavablar doğrudur**

157. Aşağıdakılardan hansı müəssisənin şəhər kənarında yerləşdirilməsinin üstün cəhətidir?

- a) Şəhərə nisbətən torpaq aşağı qiymətdir
- b) İstirahət üçün kifayət qədər şərait vardır
- c) tikintiyə icazə almaq nisbətən asandır
- d) Nəqliyyat təminatı şəhərlə müqayisədə problem deyil
- e) **Cavabların hamısı düzgündür**

158. Etalon strategiyası nə ilə bağlıdır?

- a) Məhsul
- b) Bazar
- c) Səhə daxilində firmanın vəziyyəti
- d) Texnologiya
- e) **Bütün cavablar doğrudur**

159. Strateji qərarlar müəssisəyə imkan verir

- a) **Mövcud vəziyyəti və imkanları hərtərəfli təhlil etməyə**
- b) Əsas diqqəti fəaliyyətin düzgün həyata keçirilməsinə yönəltməyə
- c) Ətrafdakı tələblərə və vacib amillərə istiqamətlənməyə
- d) Bazar ilə bağlı məsələləri həll etməyə
- e) Doğru cavab yoxdur

160. Dar mənada missiya nədir?

- a) təşkilatın qabaqcadan təyin olunmuş şəkildə fəaliyyəti

- b) təşkilatın arzu və istəkləri
- c) təhlil əsasında aparılan strategiya
- d) müəssisənin nə üçün fəaliyyət göstərməsi mənasının formalaşdırılmış təsdiqidir**
- e) düzgün cavab yoxdur

161. Geniş mənada missiya əks etdirir

- a) firmanın bütün qollarının çoxluğunu
- b) təkidlə çəkilən xərclərin həcmnin azaldılması
- c) təşkilatın qabaqcadan təyin olunmuş şəkildə fəaliyyət göstərməsini**
- d) təşkilatın səmərəli fəaliyyət göstərməsini
- e) düzgün cavab yoxdur

162. Həyat tsikllərinin yaranması nə ilə əlaqədardır?

- a) Biznesin daxili qanunauyğunluqlar əsasında fəaliyyət göstərməsi ilə
- b) Biznesin daxili və xarici mühitindəki dəyişikliklərlə**
- c) Biznesdə özünəməxsus fəaliyyət strategiyası işlənib hazırlanması ilə
- d) Müəssisənin mütəmadi olaraq istehsalı modernləşdirilməsi ilə
- e) Doğru cavab yoxdur

163. Hər bir mərhələ üçün özünəməxsus fəaliyyət strategiyası və taktikasının işlənib hazırlanması nə üçün zəruri şərtidir? 1.

Müəssisənin fəaliyyətinin effektivliyi 2. Rəqabət qabiliyyətinin yüksək olması 3. İxtisaslı kadr potensialının yaradılması 4. Təşkilatın yetkinliyi 5. Müəssisələrarası münasibətin yaranması

- a) 1,3

- b) 2,3
- c) **1,2**
- d) 2,4
- e) 4,5

164. Biznesin yaranması bağlıdır

- a) İşgüzar mühitdə möhkəmlənməklə
- b) Biznesin daha çox hissəsinin ələ keçirilməsi ilə
- c) Şirkətin sərbəst böyüməsi ilə
- d) Bazarda boş yerin tutulması ilə**
- e) Daxili ziddiyyət və münaqişələrin kəskinləşməsi ilə

165. Bərqərar olma ...

- a) Bazarda işgüzar mühitdə möhkəmlənməkdir**
- b) Bazarda boş yerdə bərqərar olmadır
- c) Şirkətin sərbəst fəaliyyət göstərməsidir
- d) Şirkətdə münaqişələrin kəskinləşməsidir
- e) Doğru cavab yoxdur

166. Böyümə ...

- a) Dayanıqlı struktur, səlis idarəetmə əsasında şirkətin inkişafının baş verməsidir
- b) Biznesin imkanları çərçivəsində bazarın daha çox hissəsinin ələ keçirilməsidir**
- c) Kapitalın başqa fəaliyyət sahəsinə yönəldilməsidir
- d) Konkret biznesin həyat dövrəsinin bir mərhələdən digərinə keçməsidir
- e) Şirkətin sərbəst böyüməsi nəticəsində fəaliyyətin durulma və durğunlaşmasıdır

167. Tənəzzül mərhələsində təşkilatın əsas vəzifəsi nədir?

- a) Riski kifayət qədər qiymətləndirməkdir
- b) Yaşamaq uğrunda mübarizədir**
- c) Yeni fəaliyyət sahələrinin yaradılması və genişlənməsini təmin etməkdir
- d) Bazarda işgüzar mühitdə möhkəmlənməkdir
- e) Doğru cavab yoxdur

168. Biznesin inkişafında iki inkişaf forması fərqlənir 1. Tənəzzül 2. Təkamül 3. Stabil vəziyyət 4. İnqilabi inkişaf 5. Demokratik inkişaf

- a) 2,4**
- b) 1,2
- c) 2,3
- d) 3,4
- e) 4,5

169. İşgüzar tsikl kimi biznes fəaliyyətinin müxtəlif mərhələlərinin ardıcıl həyata keçirilməsidir 1. İstehsal prosesi 2. Bazarın öyrənilməsi 3. Tələbin vəziyyəti 4. Dövriyyə 5. İstehsal və məhsulların reallaşdırılması

- a) 1,2
- b) 2,4
- c) 2,3
- d) 4,5
- e) 2,5**

170..... bazarın öyrənilməsi, istehsal və məhsulların reallaşdırılması kimi biznes fəaliyyətinin müxtəlif mərhələlərinin ardıcıl həyata keçirilməsidir

- a) Məhsulun həyat tsikli
- b) Müəssisənin həyat tsikli
- c) İşgüzar tsikl**
- d) Doğru cavab yoxdur

171. satışın vaxtı və həcmi bütövlüklə nəğd pulun və istehsalat gəlirinin hərəkətində dəyişikliklərlə səciyyələnir

- a) **Biznes növünün həyat tsikli**
- b) Biznesin tsiklik inkişafı
- c) İşgüzar tsikl
- d) Məhsulun həyat tsikli
- e) Müəssisənin həyat tsikli

172. Müəssisənin ödəmə qabiliyyətinin itirilməsi dedikdə nə başa düşülür? 1. Biznes növünün dəyişdirilməsi 2. Kreditorların tələblərinin ödənilməsi imkanlarının olmaması 3. Balansın qeyri-qənaətbəxş strukturunun formalaşması 4. İşgüzar əməliyyatların ixtisarı 5. Məhsul və xidmətin tükənməsi

- a) 1,2
- b) 2,3**
- c) 1,5
- d) 1,4
- e) 2,5

173. Biznes növlərinin həyat tsikli özündə beş mərhələni əks etdirir. Bu mərhələlərə aid deyil:

- a) **Tənəzzül mərhələsi**
- b) Biznes növünün dəyişdirilməsi mərhələsi
- c) İşgüzar əməliyyatların ixtisarı mərhələsi
- d) Yetkinlik mərhələsi
- e) Genişlənmə mərhələsi

174. Tənəzzül mərhələsi nə ilə səciyyələnir?

- a) Məhsulun bazarda sürətlə mənimsənilməsi
- b) Gəlirin və satışın sürətlə azalması**
- c) Satışın aşağı tempə artması
- d) Potensial alıcıların əmtəə ilə təmin olunması ilə

e) Doğru cavab yoxdur

175. İnkişaf mərhələsi nə ilə xarakterizə olunur 1. Satışın aşağı tempə artması ilə 2. Potensial alıcıların əmtəə ilə təmin olunması ilə 3. Məhsulun bazarda sürətlə mənimsənilməsi ilə 4. Gəlirin və satışın sürətlə azalması ilə 5. Gəlirin sürətlə artması ilə

- a) 3,5
- b) 1,2
- c) 2,3
- d) 4,5
- e) 1,5

176. Bazara daxil olma mərhələsi nə ilə xarakterizə olunur?

- a) **Məhsulun bazara yeridilməsi ərzində satışın aşağı tempə artması ilə**
- b) Gəlirin və satışın sürətlə azalması ilə
- c) Gəlirin sürətlə artması ilə
- d) Bütün potensial alıcıların əmtəə ilə təmin olunması ilə əlaqədar satış tempi aşağı düşməsi ilə
- e) Doğru cavab yoxdur

177. Nə müəssisəni birbaşa müflisləşməyə aparır?

- a) Biznes coğrafiyasının dəyişdirilməsi
- b) **Vaxtlı vaxtında müxtəlif mərhələlərin tələblərinə reaksiya verməmək**
- c) “Müəssisənin müflisləşməsi və iflası haqqında” qanun
- d) Balansın qeyri-qənaətbəxş formalaşması
- e) Doğru cavab yoxdur

178. Etibarlı vəziyyətə malik olan biznes növü hansı sahədə ixtisaslaşaraq mənfəət əldə edir?

- a) Əlverişli
- b) Rəqiblərin eyni səviyyədə olduğu
- c) Dar və nisbətən qorunmuş**
- d) Rəqabətli
- e) Geniş həcmli

179. Müəssisənin müflisliyinin qarşısının alınması üçün aparılan tədbirlər sistemi?

- a) sinerjiyq
- b) sanasiya**
- c) stimulyasiya
- d) sponsorluq
- e) sanksiya

180. Məhsulun həyat tsiklinə daxil deyil?

- a) daxil olma mərhələsi
- b) artım mərhələsi
- c) satış mərhələsi**
- d) yetkilnllik mərhələsi
- e) enmə mərhələsi

181. Məhsulun həyat tsikli 4 mərhələdən keçir?

- a) tətbiq, ucalma, inkişafın ekspansiyası
- b) mənimsəmə, tətbiq, ucalma, süqut
- c) bazara daxil olma. inkişaf, yetkinlik, süqut**
- d) mənimsəmə, ucalma, ekspansiya, süqut
- e) ucalma, inkişaf, ekspansiya, süqut

182. Biznes aləmində mövcud olan strategiyanın bütün növlərini neçə qrupda ümumiləşdirmək olar?

- a) 3
- b) 4
- c) 2
- d) 1
- e) Doğru cavab yoxdur

183. Biznes strategiyasının seçilməsi nə tələb edir?

- a) **Maliyyə vəsaiti**
- b) Əlverişli şərait
- c) Dəqiq, qərəzsiz informasiya
- d) Təhlükəsiz əmək şəraiti
- e) Doğru cavab yoxdur

184. Hücum strategiyasının variantları kifayət qədərdir

- a) Müəssisənin işgüzar strategiyasında
- b) Çoxməqsədli strategiyasında
- c) **Dünya biznes praktikasında**
- d) Regional biznes praktikasında
- e) Doğru cavab yoxdur

185. Bazarda mövqeyin saxlanması hansı strategiyaya aiddir?

- a) Hücum
- b) **Müdafiə**
- c) Çoxməqsədli
- d) Biznes növünün dəyişdirilməsi
- e) Doğru cavab yoxdur

186. Rəqiblərin yeni icadları, keyfiyyət dəyişiklikləri nəzərdən qaçmışdır, daha doğrusu firma artıq “mürgüləmişdir”. Bu hansı strategiyaya aiddir?

- a) Hücüm
- b) Çoxməqsədli
- c) **Müdafiə**
- d) Qaymağın çıxarılması
- e) Doğru cavab yoxdur

187. Sahibkarlıq strategiyaları arasında ən risklisi hansıdır?

- a) **Kütləvi zərbə**
- b) Cəld və gözlənilmədən hücum
- c) Yaradıcılıq imitasiyası
- d) İxtisaslaşmış ixtisas strategiyası
- e) Doğru cavab yoxdur

188. Reputinq nədir?

- a) Müəssisənin firma üsulu
- b) **İşgüzar reputasiyanın yaranma mexanizmi**
- c) Qudvil
- d) Müəssisənin missiyası
- e) Müəssisənin şəxsi işgüzar reputasiyası

189. Bu, işgüzar reputasiyanın pilləsinə aid deyil

- a) **Müəssisənin missiyası**
- b) Müəssisənin firma üsulu
- c) Firmanın imici
- d) İşgüzar reputasiyanın dəyəri
- e) Müəssisənin şəxsi işgüzar reputasiyası

190. Bu “reputinq”in əsas işçi anlayışı deyil?

- a) üsul
- b) İmic
- c) Mənfi rəyin yaranması**
- d) İşgüzar reputasiya
- e) Qudvil

191. "Reputinqin" məqsədi nədir?

- a) İctimaiyyətlə iş aparma
- b) Müəssisənin gəlirini artırmaq
- c) Gəlir və xərcləri balanslaşdırmaq
- d) İstehlakçının axtarışı və satış üzrə söylərini heçə endirmək**
- e) düzgün cavab yoxdur

192. Müasir bazarda işin aparılmasının neçə prinsipi məlumdur?

- a) 5
- b) 8
- c) 7**
- d) 4
- e) 3

193. Bu, firmanın işgüzar reputasiyanın tərkib hissəsi deyil

- a) Firmanın vizual obrazı
- b) Merketinq**
- c) Pablik rileyşn
- d) Menecment
- e) Doğru cavab yoxdur

194. Vizual obraza aid deyil:

- a) Loqotip
- b) əmtəə nişanı
- c) Firmadaxili reklam**

- d) Yerin dizaynı
- e) Firma üslubu

195. Pablik rileyşn mühüm komponentidir

- a) idaræedici fæaliyyætın**
- b) Tæşkilati fæaliyyætın
- c) İctimai sahælærın
- d) Sosial statusun
- e) Doğru cavab yoxdur

196. «Public relations» nə deməkdir?

- a) istehlakçıların stimullaşdırılması
- b) ictimai münasibətlər**
- c) tanınmış əmtəə nişanı
- d) ictimai fæaliyyət
- e) müəssisə imicinin yaradılması

197. Xüsusi maliyyə və digər şirkətlər tərəfindən aparılan qısa müddətli və uzun müddətli icarənin xüsusi növü necə adlanır?

- a) lizinq**
- b) libor
- c) liveric
- d) lider
- e) likvidlik

198. Aşağıdakılardan hansı bazarda işin aparılması prinsipinə aiddir?

- a) Məqsədyönlü ol**
- b) Sadə və yaddaqalan ol
- c) Real imkana malik ol
- d) Saxtakar ol
- e) Doğru cavab yoxdur

199. Pablik rileyşn nədir?

- a) Firmanın vizual obrazının qiyməti
- b) ən zəif imic yaradan faktor
- c) müəssisə haqqında ictimai rəyin təşkili üzrə çoxtərəfli fəaliyyət**
- d) Məhsulun satışının buraxılması üzrə reklam
- e) Doğru cavab yoxdur

200. Birbaşa reklaam, xüsusən kütləvi informasiya vasitələrində, nədir?

- a) ən zəif imic yaradan faktor**
- b) Firma rəhbərlərinin və əməkdaşlarının zahiri görünüşü
- c) Effektiv menecment
- d) Aktiv işləyən texnologiya
- e) Doğru cavab yoxdur

201. Firmanın nailiyyəti nə ilə bağlıdır? 1. Təşkilatın idarəedicilərinin 2. Cəmiyyətin və onun işlədiyi 3. Kollektiv və partnyorlar 4. İnsan birliklərinin səhhəti, stabilliyi 5. Göstərdiyi münasibət

- a) 3,5
- b) 1,5
- c) 1,4
- d) 2,4**
- e) 4,5

202. İngilis dilindən hərfi tərcümədə “pablik rileyşn” termini nə deməkdir?

- a) İctimaiyyətlə əlaqə**
- b) İşgüzar reputasiya

- c) əməkdaşlıq
- d) kommersiya münasibətləri
- e) doğru cavab yoxdur

Bölmə: 12#01 Ad 12#01

Suallardan 21

Maksimal faiz 21

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

203. Biznesin başlıca tərkib hissəsi nədir?

- a) İşçilərin qiymətləndirilməsi
- b) Kadrların idarəedilməsi**
- c) Peşəkar vərdişlərin səciyyəsi
- d) Əmək resurslarının formalaşması
- e) İşçilərin stimullaşdırılması

204. Teylor nəyi əsas stimül kimi görürdü?

- a) Məsuliyyət dərəcəsini
- b) Əmək haqqını**
- c) Sosial statusu
- d) Xidmətdə irəliləyişi
- e) İşdə müvəffəqiyyəti

205. Kadrların idarə olunması funksiyalar hansı metod vasitəsi ilə həyata keçirilmir?

- a) İqtisadi texniki**
- b) Sosial psixoloji

- c) İqtisadi
- d) Təşkilati
- e) İnzibati

206. Təşkilati metodlar hansı xarakter daşıyır?

- a) Aktiv
- b) Passiv**
- c) Spesifik
- d) Strateji
- e) Doğru cavab yoxdur

207. Hansı metodun məğzi icraçıların qarşısına məqsəd, məhdudiyyət qoyulmasındadır

- a) İnzibati
- b) İqtisadi**
- c) Təşkilati
- d) Sosial psixoloji
- e) Doğru cavab yoxdur

208. Bu metod sərəncam ilə konkret tapşırıqlar əsasında işçi heyətinin fəaliyyətinin idarə olunması və tənzimlənməsidir

- a) İnzibati**
- b) İqtisadi
- c) Təşkilati
- d) Sosial psixoloji
- e) Doğru cavab yoxdur

209. Qrup üzvlərinin daha üstün tutulan sayı neçə nəfərdir?

- a) 3
- b) 9
- c) 5**

- d) 4
- e) 8

210. Aşağıdakılardan hansı qrupun inkişaf mərhələsinə aid deyil?

- a) Vərdişlərə yiyələnmə
- b) İdeal qrup
- c) Parçalanma
- d) Çevik və effektiv qrupun yaranması**
- e) Daxili harmoniya

211. İşçilərin işgüzar keyfiyyətlərinin vəzifə və ya iş yeri tələblərinə uyğunluğunun müəyyənləşdirmə prosesi necə adlanır?

- a) Kollektivin formalaşması
- b) Yeni qrupun yaradılması
- c) Qiymətləndirmə meyarları
- d) İşçilərin qiymətləndirilməsi**
- e) Doğru cavab yoxdur

212. İnsan fəaliyyətinə müsbət təsir vasitəsi necə adlanır?

- a) optimallaşma
- b) konsepsiya
- c) misiya
- d) motivasiya**
- e) strateqiya

213. Kadrların idarə olynmasında neçə alt sistem var?

- a) 1
- b) 3
- c) 4
- d) 6
- e) 2**

214. Qrypyn neçə inkişaf mərhələsi vardır?

- a) 1
- b) 4

- c) 6
- d) 7**
- e) 3

215. Maslonyn ehtiyaclar piramidası neçə səviyyədən ibarətdir?

- a) 5**
- b) 3
- c) 2
- d) 4
- e) 1

216. Motivasiya metodu neçə kateqoriyaya ayrılır?

- a) 5**
- b) 4
- c) 3
- d) 2
- e) 7

217. İdarəetmədə motivasiya nə deməkdir?

- a) maddi təminat
- b) mənəvi həvəsləndirmə
- c) təlabatın təyini
- d) təlabatın təmin edilməsi məqsədi ilə işçilərə təsir**
- e) istehsalın yüksəldilməsi

218. İdarəetmənin obyektı nədir?

- a) idarəetmənin yönəldiyi ünsürdür**
- b) təşkilati struktur
- c) idarəetmə aparatının işçiləri
- d) işçi heyəti ilə məşğul olan bölmələrin cəmi
- e) Düzgün cavab yoxdur

219. İdarəetmənin subyekti nədir?

- a) idarəetmənin yönəldiyi ünsürdür
- b) işçi heyəti ilə məşğul olan bölmələrin cəmi
- c) qərarların hazırlanması və həyata keçirilməsilə bilavasitə məşğul olan menecer və yaxud idarəetmə aparatının işçisidir**
- d) kadrların bərqərar olunması və peşəkarlıq baxımından inkişafı metodologiyası
- e) Düzgün cavab yoxdur

220. Motivasiya mühüm vəzifəsidir

- a) marketinqin
- b) Biznesin
- c) iqtisadiyyat
- d) menecmentin**
- e) əməyin iqtisadiyyatının

221. Motiv nədir?

- a) Xarici sövqəddici qüvvə
- b) Nəticə
- c) Daxili sövqəddici qüvvə, cazibə, daxili vadəetmə qüvvəsi**
- d) Cazibə qüvvəsi
- e) Düzgün cavab yoxdur

222. Motivasiyanın mahiyyəti nədir?

- a) əməyin qiymətləndirilməsi
- b) konkret mərhələdə işçilər üçün məqbul olan, insan davranışı motivlərinə uyğun gələn stimulların seçilməsidir**
- c) Ehtiyacların müəyyən edilməsi
- d) Düzgün cavab yoxdur

223. Müasir motivasiya nəzəriyyələrinin məqsədi?

- a) İşçilərin fəaliyyət və məsuliyyətinin artırılmasıdır
- b) konkret istehsalat üçün işçi heyətin strukturunu müəyyənləşdirmək**
- c) əmək haqqının tənzimlənməsidir
- d) işdən yayınma hallarının qarşısını almaq
- e) Düzgün cavab yoxdur

224. Sivil əmlak bazarını qiymətləndirmə fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyil

- a) Məsləhətçi rolunu oynayan
- b) İntellektual fəaliyyət növü olan**
- c) Vasitəçilərə və fiziki şəxslərə xidmət edən
- d) Ticari əməliyyatları həyata keçirən
- e) Doğru cavab yoxdur

225. Hansı səbəbdən əmlak bazarı ilə qiymətləndirmə fəaliyyətinin inkişafında qeyri-paralellik müşahidə olunmuşdur?

- a) Formal və qeyri formal
- b) Rəsmi və qeyri rəsmi
- c) Obyektiv və subyektiv**
- d) Sosial və iqtisadi
- e) Doğru cavab yoxdu

226. Qiymətləndirmə necə fəaliyyət növüdür?

- a) Riyazi üsul və həndəsi fiqurlarla həyata keçirilən

- b) Alıcıların razılığı ilə həyata keçirilən
- c) Rəqabətli
- d) İntellektual**
- e) Doğru cavab yoxdur

227. Hansı fərmanla qiymətləndirmə fəaliyyəti xüsusi fəaliyyət növü kimi təsbit olundu

- a) 5 sentyabr 1996, 603 N-li
- b) 4 oktyabr 1997, 637 N-li**
- c) 25 oktyabr 1998, 607 N-li
- d) 10 may 2000, 627 N-li
- e) Doğru cavab yoxdur

228. Hazırda hansı məqsədlər üçün əmlakın qiymətləndirilməsi prosesi həyata keçirilir?

- a) Birləşdirmə
- b) Bölüşdürmə
- c) Sığorta
- d) İcarəyə vermə
- e) Bütün cavablar doğrudur**

229. Böyük Britaniyada əmlakın qiymətləndirilməsinin neçə metodundan istifadə edilir?

- a) 3
- b) 4
- c) 5**
- d) 6
- e) 7

230. Xərc metodunu başqa cür necə adlandırırlar?

- a) Müqayisəli saziş
- b) Podrat metodu

- c) **xərclərin toplanması metodu**
- d) Xərclərin çıxılması metodu
- e) investisiya

231. Bazar iqtisadiyatına keçidin ilk mərhələsində daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsi zamanı ən çox istifadə olunan metod hansıdır?

- a) Bazar metodu
- b) Gəlir metodu
- c) Podrat metodu
- d) xərc metodu**
- e) Qalıq metodu

232. Biznesin qiymətləndirilməsinə bazar dəyər yanaşması hansı metod vasitəsilə həyata keçirilir? 1. müqavilə üzrə idarəetmə metodu 2. sövdələşmə metodu 3. sahə spesifik metodu 4. kapital bazarı metodu 5. standart bazar metodu

- a) 1,2,3
- b) 2,3,4**
- c) 3,4,5
- d) 1,3,5
- e) 2,4,5

233. Bazar metoduna başqa sözlə nə deyilir?

- a) investisiya
- b) müqayisəli satış metodu**
- c) Xərc
- d) Gəlir
- e) Düzgün cavab yoxdur

234. Sahibkarlıq fəaliyyəti ilə kimlər məşğul ola bilər?

- a) yalnız fiziki şəxslər
- b) yalnız hüquqi şəxslər
- c) **fiziki və hüquqi şəxslər**
- d) düzgün cavab yoxdur
- e) bütün cavablar doğrudur

235. Qiymətləndirmə fəaliyyəti haqqında qanun nəyi müəyyən edir?

- a) qiymətləndirmə fəaliyyətinin dairəsini
- b) məcburi qiymətləndirmə hallarının dairəsini
- c) qiymətləndiricinin hüquqlarını
- d) qiymətləndiricinin vəzifələrini
- e) **bütün cavablar doğrudur**

236. Azərbaycan Respublikasında xüsusi fəaliyyət növlərinin lisenziyalaşdırılması işləri hansı qanunla tənzimlənir?

- a) "Sahibkarlıq fəaliyyəti haqqında" qanunla
- b) "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsi haqqında" qanunla
- c) "Xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında" qanunla
- d) düzgün cavab yoxdur
- e) **bütün cavablar doğrudur**

237. Bunlardan hansı ABŞ-da yayılmış 3 metoddan biridir?

- a) **xərc**
- b) podrat
- c) investisiya
- d) müqayisə
- e) düzgün cavab yoxdur

238. Biznesin qiymətləndirilməsinə aşağıdakılardan hansılar aiddir

- a) gələcəkdə müəssisənin gəlir almasına imkan verən mülkiyyət hüququnun texnologiyası
- b) rəqabət qabiliyyəti
- c) material və qeyri maddi aktivlərin aşkarlanması
- d) material və qeyri maddi aktivlərin aydınlaşdırılması
- e) **bütün cavablar doğrudur**

239. Aşağıdakılardan hansı xərc metodunun üstünlüklərindən biridir?

- a) gələcəkdə alınan gəlirlərdən istifadə etməyi təmin etmir
- b) köhnəlmə hesablanmasını mürəkkəbləşdirir
- c) torpağın başqa məqsədlərə istifadə edilməsi
- d) estetik xarakteristikaya malik obyektin tikintisini çətinləşdirir
- e) **düzgün cavab yoxdur**

240. Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun hansı tarixdə qəbul olunmuşdur ?

- a) **25 iyun 1998-ci il**
- b) 31 avqust 2001-ci il
- c) 26 noyabr 1995- ci il
- d) 18 oktyabr 1991-ci il
- e) 30 dekabr 1918-ci il

241. Qanuna görə aşağıdakılardan hansı qiymətləndiricinin hüquq və vəzifələrindən biri deyil ?

- a) qiymətləndirmənin metod və formalarını müstəqil seçmək
- b) **dövlət və kommərsiya sirlərini tələb etmək**
- c) qiymətləndirmə zamanı sifarişdən zəruri sənədləri tələb etmək

- d) müqavilə əsasında qiymətləndirməyə mütəxəssisləri cəlb etmək
- e) düzgün variant yoxdur

242.Nə üçün qiymətləndirmə fəaliyyəti sahəsinə münasibət birmənalı olmamışdır?

- a) Bu fəaliyyət spesifik olduğundan
- b) Çətin bir peşə növü hesab edildiyindən
- c) Geniş təcrübənin olmamasından
- d) Doğru cavab yoxdur
- e) **bütün cavablar doğrudur**

243.Sahibkarlıq növü kimi qiymətləndirmə xüsusi maraq doğurur

- a) Yeni fəaliyyət növü kimi
- b) **Qiymətləndirmə fəaliyyətinin təşəkkülü və inkişafı baxımından yanaşmaq**
- c) Sivil əmlak bazarı kimi
- d) İntellektual fəaliyyət növü kimi
- e) Doğru cavab yoxdur

244.Sahibkarlıq fəaliyyəti kimi qiymətləndirmə fəaliyyəti öz başlanğıcını götürmüşdür

- a) **1996**
- b) 1998
- c) 1997
- d) 1995
- e) 2001

245.Hazırda hansı məqsədlər üçün əmlakın qiymətləndirilməsi prosesi həyata keçirilir?

- a) Vergiyə cəlb etmə
- b) Girovqoyma
- c) Özəlləşdirmə
- d) Alqi satqi
- e) **bütün cavablar doğrudur**

246. Sahibkarlıq fəaliyyətində əmlaklar hansı hallarda qiymətləndirilə bilər?

- a) əmlakın sığortalanmasında
- b) müəssisə ləğv edildikdə
- c) müəssisənin əsas fondları yenidən qiymətləndirildikdə
- d) əmlak nizamnamə kapitalında pay şəklində qoyulduqda
- e) **bütün cavablar doğrudur**

247. Obyektləri qiymətləndirmə zamanı hansı zəruri məsələləri araşdırmaq lazımdır? 1. Dövlət və bələdiyyə mülkiyyətindən asılılığını 2. Obyektin funksiyalarının nədən ibarət olmasını 3. Səhmdar cəmiyyəti haqqında qanunauyğunluğu 4. Mülkiyyətin hansı formaya və hüquqa malik olmasını 5. Obyektin bazar qiymətinə hansı əsas amillərin təsir etməsini

- a) **2,4,5**
- b) 1,2,3
- c) 2,3,4
- d) 3,4,5
- e) 1,3,5

248. Qiymətləndirici kimdir?

- a) **AR-nın hüquqi aktlarının tələbinə uyğun lisenziya alaraq sifariş əsasında hüquqi və fiziki şəxslərə məxsus eləcə də digər statuslu əmlakın qiymətləndirilməsini həyata keçirən şəxsdir**
- b) Öz itisasına aid suallar üzrə məsləhət verən
- c) Elmi tədqiqat təşkilatlarının kommertiya əsasında fəaliyyət göstərən işçiləri

- d) Özəlləşdirmədə yaxından iştirak edən dövlət qulluqçusu
- e) Düzgün cavab yoxdur

249. Biznesin qiymətləndirilməsi hüquqi şəxs kimi nəyi ifadə edir?

- a) Material və qeyri maddi aktivlərin satışını
- b) Texnologiyalara tələbat
- c) **müəssisənin dəyərinin müəyyənləşdirilməsini**
- d) Fiziki şəxslərdən əmlak vergisinin tutulmasını
- e) Düzgün cavab yoxdur

250. Özəlləşdirmə prosesində əsas və vacib məsələlərdən biri nədir?

- a) Alqı-satqı əməliyyatları
- b) **Əmlakın obyektiv və düzgün qiymətləndirilməsi**
- c) Vergi ödəmələrinin hesablanması
- d) Sığortalanma hesablanması
- e) Düzgün cavab yoxdur

251. Aşağıdakılardan hansı Böyük Britaniyada əmlakın qiymətləndirilməsində istifadə edilən metodlardandır?

- a) Müqayisə
- b) İnvestisiya
- c) Qalıq
- d) Podrat
- e) **Bütün cavablar doğrudur**

252. Aşağıdakılardan hansı Böyük Britaniyada əmlakın qiymətləndirilməsində istifadə edilən metodlara aid deyil?

- a) Müqayisə
- b) İnvestisiya
- c) Qalıq
- d) Podrat

e) **Bazar**

253. Biznesin qiymətləndirilməsinə xərc yanaşması necə reallaşdırılır?

- a) Nəzəriyyənin praktikada öz həllini tapması ilə
- b) Aktivlərdən vergi faizləri çıxılmaqla
- c) aktivlərin toplanması metodunu tətbiq etməklə**
- d) Xərclərin nəticəsi qiymətləndirilməklə
- e) Düzgün cavab yoxdur

254. Biznesin qiymətləndirilməsinə xərc yanaşması metodunun iki modifikasiyası var: 1. Təbii fəlakətinin nəticəsinin qiymətləndirilməsi üçün 2. Müəssisədə vergi dərəcələrinin qiymətləndirilməsi üçün 3. Müəssisənin texnoloji imkanlarının qiymətləndirilməsi üçün 4. müəssisənin ləğv edilən dəyərinin qiymətləndirilməsi üçün 5. fəaliyyət göstərən müəssisənin dəyərini qiymətləndirmək üçün

- a) 1,2
- b) 2,3
- c) 3,4
- d) 4,5**
- e) 1,5

255. Xərc metodundan hansı hallarda istifadə etmək olar?

- a) yeni tikintinin nəticəsi təhlil olunduqda
- b) torpaqdan istifadə müqayisə edildikdə
- c) vergi ödəmələri hesablandıqda
- d) xüsusi təyinatlı bina və qurğular qiymətləndirildikdə
- e) bütün cavablar doğrudur**

256. Xərc metodundan hansı hallarda istifadə etmək olmaz?

- a) yeni tikintinin nəticəsi təhlil olunduqda
- b) torpaqdan istifadə müqayisə edildikdə
- c) vergi ödəmələri hesablandıqda
- d) xüsusi təyinatlı bina və qurğular qiymətləndirildikdə
- e) doğru cavab yoxdur**

257. Xərc metodu hansı obyektlərin qiymətləndirilməsi üçün istifadə edilir?

- a) **mürəkkəb strukturlu və tipik olmayan**
- b) Sadə strukturlu və tipik olmayan
- c) Mürəkkəb strukturlu və tipik olan
- d) Sadə və funksional xüsusiyyətləri olan
- e) Düzgün cavab yoxdur

258. Xərc yanaşmasının neçə əsas üsulu var?

- a) 3
- b) 4
- c) **5**
- d) 6
- e) 7

259. Aşağıdakılardan hansı xərc yanaşmasının üsullarındandır? 1. müəssisənin balansının təhlilinə əsaslanan aktivlərin xalis balans dəyəri 2. qeyri aktivlərin bərpa dəyəri 3. maddi aktivlərin xalis bazar dəyəri 4. qeyri maddi aktivlərin xalis bazar dəyəri 5. ləğvetmə dəyəri

- a) **1,3,5**
- b) 2,3,4
- c) 1,4,5
- d) 1,2,3
- e) 2,4,5

260. Aşağıdakılardan hansı xərc yanaşmasının üsullarına aid deyil?

1. müəssisənin balansının təhlilinə əsaslanan aktivlərin xalis balans dəyəri 2. qeyri aktivlərin bərpa dəyəri 3. maddi aktivlərin xalis bazar dəyəri 4. qeyri maddi aktivlərin xalis bazar dəyəri 5. ləğvetmə dəyəri

- a) 1,3
- b) **2,4**
- c) 1,5
- d) 2,3
- e) 4,5

261. Əmlakın hansı dəyər formaları müəyyən edilir? 1. Inventar 2. Bazar 3. Uçot 4. Qalıq 5. Bərpa

- a) **1,2,3**
- b) 2,3,4
- c) 3,4,5

- d) 1,2,5
- e) 1,3,5

262. Qiymətləndirmə fəaliyyəti subyektləri tərəfindən əmlaka qoyulmuş qiymət necə adlanır?

- a) Inventar dəyəri
- b) Bazar dəyəri və ya qiymətləndirmə dəyəri**
- c) Uçot dəyəri
- d) Inventar və uçot dəyəri
- e) Düzgün cavab yoxdur

263. Uçot dəyəri hansı dəyərdir?

- a) Fiziki şəxslərin əmlak vergisinin hesablandığı
- b) Qiymətləndirmə fəaliyyəti subyektləri tərəfindən müəyyənləşdirilən
- c) mühasibat uçotu və statistika hesabatlarında göstərilən**
- d) Dövlət orqanı tərəfindən müəyyənləşdirilən
- e) Düzgün cavab yoxdur

264. Azərbaycan Respublikasında əmlakın qiymətləndirilməsi fəaliyyətinin ümumi prinsiplərini müəyyən edən və bu sahədə yaranan təşkilati, iqtisadi və hüquqi münasibətləri tənzimləyən qanun hansıdır ?

- a) “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu**
- b) “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu
- c) “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanunu
- d) “Müflsiləşmə haqqında” Azərbaycan Respublikası Qanunu
- e) Düzgün cavab yoxdur

265. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti nə vaxt təsis edilmişdir?

- a) 29 dekabr 1998-ci il**

- b) 30 noyabr 1998-ci il
- c) 27 avqust 1999-cu il
- d) 16 sentyabr 1999-cu il
- e) 19 oktyabr 1999-cu il

266. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti kimlərin təşəbbüsü ilə təsis edilmişdir?

- a) qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin
- b) iqtisadçı alim və mütəxəssislərin
- c) [dövlət təşkilatları nümayəndələrinin təşəbbüsü ilə
- d) düzgün cavab yoxdur
- e) **bütün cavablar doğrudur**

267. Qiymətləndiricilər Cəmiyyəti nə vaxt ictimai birlik kimi dövlət qeydiyyatına alınmışdır?

- a) **12 fevral 1999-cu ildə**
- b) 17 mart 2000-ci il
- c) 9 aprel 2000-ci il
- d) 17 aprel 2000-ci il
- e) düzgün cavab yoxdur

268. İşgüzar söhbət nədir?

- a) işgüzar münasibətdir
- b) **söhbətin xüsusi formasıdır**
- c) müqavilə formasıdır
- d) işgüzar etiketdir
- e) razılıq formasıdır

269. Biznesdə əliəyriliyin nəticələrini “Sərbəst sahibkarın qayəsi” kitabında çox dəqiq izah edən amerikan alimi kimdir?

- a) **K.Rəndoll**
- b) Lora Neş
- c) Kolxberq
- d) A.Smit
- e) D.Rikardo

270. Etiket həmçinin olan tələbləri də ehtiva edir

- a) geyimə

- b) yerləş-duruşa
- c) zahiri görünüşə
- d) nitqə
- e) **bütün cavablar doğrudur**

271. “söhbəti öz mülkiyyətiniz tək əldə etməyə çalışmayın” ifadəsi kimə məxsusdur?

- a) Artur Rok
- b) Tom Perkins
- c) **Siseron**
- d) E. Toffel
- e) Platon

272. Biznes etikasının ilk ümumi prinsipi nədir?

- a) sosiallığı
- b) **qanuniliyi**
- c) fərqliliyi
- d) xüsusiyyəti
- e) Düzgün cavab yoxdur

273. Kollektivdə konkret vəziyyət, əhval ruhiyyə, davranış nədən çox asılıdır?

- a) Yaranmış sosial psixoloji vəziyyətdən
- b) **sahibkar və ya menecerin davranışından**
- c) sahibkarlığın sosiallıq səviyyəsindən
- d) işlək hüquqi normalardan
- e) korporativ mədəniyyətdən

274. Bütçə kəsri nə deməkdir?

- a) investisiya siyasətinin vergi siyasətindən üstünlüyü
- b) istehsalata qoyulan müxtəlif vergi güzəştləri
- c) **dövlət məsrəflərinin onun gəlirlərini üstələməsidir**
- d) bir bütçə fondunun digərindən əskikliyi
- e) Düzgün cavab yoxdur

275. Qiymət nəyə biləvasitə təsir göstərir 1. Rentabellik səviyyəsinə
2. Mənfəətin formalaşmasına 3. Rəqabət mübarizəsinin xarakterinə
və nəticəsinə 4. İstehsalın həcminə 5. Məhsulun sifariş portfelinə

- a) **1,2,3**
- b) 2,3,4
- c) 3,4,5
- d) 1,3,5
- e) 2,3,5

276. Bazar münasibətləri şəraitində qiymət hansı rolu oynayır?

- a) alicıları razı salmaq
- b) **istehsalın tənzimləyicisi**
- c) satıcının mənfəəti
- d) biliklərin qiymətləndirilməsi
- e) düzgün cavab yoxdur

277. Dünya təcrübəsi göstərir ki, tək cəmiyyətin ümumi tələbini ödəyə bilməz?

- a) Sosial mexanizm
- b) İqtisadi mexanizm
- c) **Bazar mexanizmi**
- d) Təbii inhisarçılıq
- e) Düzgün cavab yoxdur

278. İqtisadiyyatı yelkənli gəmiyə hansı iqtisadçı bənzədir?

- a) Druker
- b) **V.İ.Leontyev**
- c) K.Porrer
- d) A.Smit
- e) D. Rikardo

279. İqtisadiyyatda külək funksiyasını nə yerinə yetirir?

- a) Mənəvi maraq
- b) Maddi maraq**
- c) Dövlət
- d) Sahibkar
- e) Doğru cavab yoxdur

280. İqtisadiyyatda sükan funksiyasını yerinə yetirir.

- a) Dövlətin iqtisadi sistemi**
- b) Dövləti siyasi sistemi
- c) Dövlətin sosial sistemi
- d) Dövlət strukturları
- e) Düzgün cavab yoxdur

281. Aşağıdakılardan biri bazar iqtisadiyyatında əsas tənzimləyici alətlərdən biridir:

- a) İnfilyasiya
- b) rəqabət**
- c) Milli gəlir
- d) Bütçə kəsiri
- e) Düzgün cavab yoxdur

282. Aşağıdakılardan hansı dövlətin mühüm funksiyalarından biridir?

- a) Milli təhlükəsizlik tələbi
- b) İnformasiya sisteminin təhlükəsizliyini təmin etmək
- c) Rəqabətin müdafiəsi**
- d) Keyfiyyətli idarəetmə qərarları qəbul etmək
- e) Düzgün cavab yoxdur

283. Aşağıdakılardan hansılar işsizliyin növüdür? 1. Friksion 2. Funksional 3. Struktur 4. Dövri 5. Mərhələli

- a) 1,3,4**
- b) 2,3,4
- c) 3,4,5
- d) 1,2,5
- e) 2,4,5

284. Maliyyə təşəvvür mənbələri adətən neçə kateqoriyaya bölünür ?

- a) 3
- b) 2**
- c) 1
- d) 4
- e) D/c yox

285. Maliyyə təşəvvür mənbələri adətən hansı kateqoriyaya bölünür?

1. ümumi 2. xüsusi 3. maliyyə ehtiyatları 4. maliyyə münasibətləri
5. borc

- a) 2,5**
- b) 1,2
- c) 1,3
- d) 1,4
- e) 2,4

286. Aşağıdakılardan hansılar cari aktivlərə aiddir ? 1. nağd pullar

2. debitor hesablar 3. bank depoziti 4. veksellə ödəniş 5. istiqrazlar

- a) 1,2,4
- b) 1,2,5
- c) 1,2,3**
- d) 3,4,5
- e) doğru cavab yoxdur

287. Rusiya terminologiyasına görə fransız nə deməkdir ?

- a) əmlaka malik olmaq
- b) hüquqa malik olmaq**

- c) ad-sana malik olmaq
- d) kapitalla sahib olmaq
- e) yüksək etikaya malik olmaq

288. Françayzi öz fəaliyyətini neçə aparır?

- a) debitor borcları hesabına
- b) mal göndərəninin kreditor borcu hesabına
- c) səmərəli maliyyə aləti olan faktoring kimi
- d) françayzerin əmtəə nişanı altında**
- e) doğru cavab yoxdur

289. Françayzinin mahiyyəti nədir ?

- a) şəbəkə hissələrinin satışıdır
- b) daha çox iştirakçının cəlb olunmasıdır
- c) ictimaiyyətlə əlaqə qurmaq
- d) öz biznesini aparmaq**
- e) doğru cavab yoxdur

290. Françayzi öz fəaliyyətini neçə aparır? 1. françayzerin əmtəə nişanı altında 2. françayzilərin qurultayını nə təşkil edir 3. öz üslubunu françayzerlə eyniləşdirir 4. əmtəə bazarında onun ad-sanından istifadə edir 5. françayzer uğurlu biznes təşkil edir

- a) 2,3,4
- b) 1,3,5
- c) 3,4,5
- d) 1,4,5
- e) 1,3,4**

291. Şəbəkələrin mahiyyəti nədir: 1. öz biznesini aparmaq 2. şəbəkə hissələrinin satışı 3. daha çox iştirakçının cəlb olunması 4. münaqişə yaratması

- a) 2,3
- b) 1,2
- c) 3,4
- d) 1,5
- e) 4,5

292. Vençur kapitalı sxemində sahibkar nə axtarışı aparır

- a) ixtisaslı kadrlar
- b) külli miqdarda kapital
- c) **cəlbedici biznes lahiyəsi**
- d) xüsusi investisiya növü
- e) doğru cavab yoxdur

293. Vençur kapitalı xüsusi investisiya növü olaraq strategiyasını aparır

- a) **3-5 illik mərhələdə**
- b) 2-5 illik mərhələdə
- c) 5-7 illik mərhələdə
- d) 3-6 illik mərhələdə
- e) düzgün cavab yoxdur

294. Aşağıdakılardan hansı françayzerin müstəsna hüquqlarına aid deyil? 1. əmtəə nişanı 2. firma üslubu 3. mülkü hüquq 4. patent 5. müqavilə

- a) **3,5**
- b) 1,2
- c) 2,4
- d) 1,4
- e) 2,3

295. Qeyd edilənlərdən hansı şəxsi maliyyələşdirmə mənbələrinə aid edilmir?

- a) **bank krediti**
- b) Amortizasiya

- c) səhmlərin satışı
- d) aktivlərin satışı
- e) partnyorların vəsaitləri

296. Qeyd edilənlərin hansı maşın və avadanlığın icarə forması deyil ?

- a) rentinq
- b) çarter
- c) xayrinq
- d) lizinq
- e) **faktoring**

297. Texnologiya və əmtəə nişanına dair lisenziya satışı sistemi necə adlanır?

- a) faktoring
- b) vençur
- c) marketinq
- d) **françayzing**
- e) lizinq

298. İnflyasiyanın neçə növü mövcuddur?

- a) 5
- b) **3**
- c) 10
- d) 8
- e) 6

299. Aşağıdakılardan hansı müəsisənin şəxsi vəsaitini əsas mənbəyidir?

- a) Əlavə kapital
- b) Ehtiyat kapitalı
- c) **Nizamnamə kapitalı**
- d) Səmərəli kapital
- e) Düzgün cavab yoxdur

300. Franşayzinq əsasən həyata keçirilən kiçik və böyük biznesin inteqrasiya formasıdır?

- a) **franşızanın alınması**
- b) lisenziya
- c) nou-hau
- d) əmtəə nişanı
- e) patent